

# Azərbaycan dilinin yeni orfoepiya normaları haqqında

**Nadir MƏMMƏDLİ,**  
*AMEA Nəsimi adına Dilçilik İnstitutunun  
baş direktoru, professor*

**Kifayət İMAMQULİYEVA,**  
*AMEA Nəsimi adına Dilçilik İnstitutunun  
Azərbaycan dialektologiyası  
şöbəsinin müdürü, dosent*

---

# Dilçilik İnstitutu “Azərbaycan dilinin orfoepiya lüğəti”ni hazırlayır

Möhkəm qayda-qanunlara tabe olan Azərbaycan dili min illər boyu Azərbaycan xalqının nümunəvi ünsiyətinə xidmət etmiş, öz sabitliyini qoruyub saxlamışdır. Ahəng qanununun tələblərinə uyğun olaraq, sait və samit növbələşməsi əsasında formallaşan bu dilin tələffüz və yazı normalarında kəskin bir fərq yoxdur. Mövcud fərqlər isə müəyyən qanuna uyğunluqla bağlıdır: *qanad* [qanat] - *qanadin*, *ağac* [ağac] - *ağacın*, *bulaq* [bulax] - *bulağa*, *çörək* [çörəx] - *çörəyi*, *gözləyirik* [gözdüyürlü] oxşayırılsınız [oxşayırsız] və s.

Tələffüz və yazı ilə bağlı mübahisəli məsələlər, əsasən, alınma sözlərlə əlaqədardır. Dillərara-sı qarşılıqlı münasibətdə Azərbaycan dilinə keçmiş alınma sözlər (ərəb, fars, rus, həmçinin Avropa dillərindən keçən sözlər) uzun müddət yazışdakı davamlılığını iki şəkildə saxlamışdır: 1) yazı ənə-nəsini qoruyaraq (*bikar, əfv, əhd-peyman, əhvali-ruhiyyə, ədviiyat, təam, şüəra, hökumət, fövqəladə, xariqəladə, rəiyət, hökmran, qədd-qamət, füzuliyanə, sürəhi, auditoriya, inkubator, kulminasiya, perspektiv, perpendikulyar* və s.); 2) Azərbaycan dilinin tələffüz süzgəcindən keçərək (*fayda, qayda, vedrə, qəzet, vağzal, aptek, maşın, rezin, kaset, proqram, qrup, ton, stenoqram* və s.). Bu isə onu göstərir ki, yazı və tələffüz normaları daim bir-birini tənzimləvərək inkisaf etmişdir.

Cəmiyyət tərəqqi etdikcə dilin lügət tərkibi də zənginləşir. Xüsusilə leksik normada baş verən yeniləşmələr fonetik normalara da (orfoqrafik, orfoepik) təsirsiz ötüşmür. Belə olduqda lügətlərin yenilənməsi məcburiyyəti ortaya çıxır. Dündür, Azərbaycanda lügətçiliyin tarixi çox qədimdir. Lakin XIX yüzilliyin ikinci yarısından bugündək olan dövrə nəzər salınsa, lügətçilik sahəsindəki inkişaf, orfoqrafiya və orfoepiya məsələləri ilə bağlı fikirlər, tərtib edilmiş və vaxtaşırı yeniləmiş lügətlər, bu lügətlərə olan tələbat daha aydın görünər. Belə ki, kitab nəşrinin artması, təhsilin güclənməsi, milli mətbuatın, televiziya, radio, teatr, kino və s. sahələrin yaranması, inkişafı, düzgün yazı və tələffüz qaydalarına olan tələbat məqsədli şəkildə orfoqrafiya və orfoepiya lügətlərinin tərtib olunmasına götərib çıxmışdır.

Orfoqrafiya lüğətlərinin sistemli tərtibi 1929-cu ildən (11 min sözdən ibarət olmuşdur) həyata keçirilmiş, hər dəfə tekmilləşdirilməklə 1940, 1960, 1975, 2004, 2013, 2021-ci illərdə yenidən nəşr edilmişdir. 2021-ci ildə çapdan çıxmış yedinci - sonuncu nəşrdə 90 minə yaxın söz toplanmışdır.

Orfoepiya lüğətinin də tərtibi ilə bağlı müəyəyən işlər görülmüşdür. Lakin bu lüğətlər şifahi nitqi tam ehtiva edə bilməmiş, bəzən eyni modelin iki və üç tələffüz forması özünü bürüzə vermiş və ya tələffüzünə ehtiyac duyulan hər hansı bir söz lüğətlərdə öz əksini tapmamışdır. Bu lüğətlərdə toplaşan sözlərin sayı 10 mindən çox olmamışdır.

Melumdur ki, düzgün, dəqiq, ifadəli və zəngin nitq insanı cəmiyyətdə tanıdan əsas amildir. Dialektlərin integrasiya etdiyi bir dövrde şifahi ədəbi dilin istifadəsinə meyil artır. Gündəlik həyatımızda dialektən və ya kitab dilindən fərqli olaraq, nitqin sərbəstliyinin əsas olduğu məişət üslubu ön plana keçir, inkişaf etmiş cəmiyyətdə hər kəs gözəl nitqə sahib olmaq istəyir. Artıq yalnız məişətdə deyil, şifahi nitqə ehtiyac olan hər bir məkanda müxtəlif üslub nümayəndələrinin tələffüz normaları ilə maraqlandığı müşahidə olunur. Demək, sözün düzgün tələffüzü, vurgu, intonasiya, səs tonu, ixtisar, qisaltma və abreviaturların tələffüzü, ağız aparatından düzgün istifadə və s. məsələləri özündə ehtiva edən, sistemli bir şəkildə tərtib olunan orfoepiya lüğətinin hazırlanmasına ehtiyac vardır.

Orfoepiya lugətinin hazırlanmasına entiyac vardır. XX yüzilliyin 90-cı illərindən başlayaraq Azərbaycan dilinin dövlət dili səviyyəsində fəaliyyəti, dil haqqında qanun, fərman və sərəncamlar dilin öyrənilməsi və istifadəsi imkanlarını daha da genişləndirmiş, funksional üslubların integrasiyasına şərait yaranmışdır. Azərbaycan Respublikasının "Azərbaycan Respublikasında dövlət dili

haqqında” 2002-ci il 30 sentyabr tarixli 365 - IIQ nömrəli Qanununun 13.1-ci bəndində yazılır: “Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafıya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafıya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər” (Azərbaycan Respublikası sinin qanunvericilik toplusu, 2003, № 1).

Qanundan irəli gələn tələffüzə əməl etmək bunların həyata keçməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetin 16 aprel 2019-cu il tarixli 174 nömrəli qərarı ilə “Azərbaycan dilinin orfoqrafiya normaları”nı, 18 iyun 2021-ci il tarixli 175 nömrəli qərarı ilə “Azərbaycan dilinin orfoeziya normaları”nı təsdiq etmişdir.

Azərbaycan Respublikası tarixində ilk dəfə olaraq dövlət səviyyəsində qəbul edilmiş “Azərbaycan dilinin orfoeziya normaları” mövcud orfoeziya lügətlərinin, orfoeziya ilə bağlı elmi ədəbiyyatın, bu sahədə böyük təcrübəsi olan mütəxəssislərin fikirlərinin müqayisəsi əsasında hazırlanmışdır. “Normalar”da sözlərin fonetik, leksik, leksik-semantik, morfoloji, sintaktik mövqedə tələffüzü, eləcə də vurğu, ixtisar, qısaltma və abreviaturların tələffüzü nəzərə alınmışdır. Hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunda bu “Norma”ları özündə ehtiva edən “Azərbaycan dilinin orfoeziya lügəti” hazırlanır. Təcrübə göstərişki, lügətlərin hazırlanmasında, yenilənmə və təkmilləşməsində ictimai baxış da nəzərə alınmalıdır. Bu məqsədlə “Azərbaycan dilinin orfoeziya normaları”nda mübahisə doğuran bəzi bəndlər diqqət vətirmək lazımdır.

qət yecimlək lazımları.  
2.5.3 bəndində “**æ, ea, eə, əa, eo, üə, üa, ua, ua, ue, uə**” yanaşı saitlərinin, işləndiyi sözlər yazılı-  
dışı kimi və uzanma hadisəsi baş vermədən tələf-f  
fuz olunur” tələbinə bir qədər geniş şərh verilmə-  
lidir. Belə ki, əsasən alınma sözlərdə müşahidə  
olunan bu sait yanaşmalarında Azərbaycan dilinin  
əsas xüsusiyyəti olan sait+samit sıralanması po-  
zulmuşdur.

Sözlərdəki *au*, *ua*, *ue*, *uə* sait yanaşmalarında (*pauza*, *virtual*, *duel*, *məcmuə* və s.) 1-ci sait öz məxrəcində tələffüzünü bitirmədən 2-ci saitin məxrəcinə keçir, həmçinin 2-ci səs öz başlangıcı - ni 1-ci səsdən götürməklə diftonlaşır, bununla da ümumi tələffüzü asanlaşdırır. Beləliklə, fonetik prinsip özünü doğruldur: söz yazıldığı kimi tələffüz olunur.

*üə*, *üə* yanaşı saitlerinin tələffüz forması mövcud lüğətlərdə, yaxud bununla bağlı elmi araşdırımlarda [1; 2; 3; 4 və s.] [*üə*], [*üə*], [*ü.ə*], [*ü.ə*], [*ə:*]; [*a:*]; [*ua*] formalarında qeyd olılmış, tələffüzlə bağlı bugünkü tələbata cavab verə bilməmişdir. Məlumdur ki, eyni sait yanaşmasının ayrı-ayrı sözlərdə müxtəlif şəkildə tələffüzü çəşqinliq yaradır. Yanaşı *au*, *ua*, *uə*, *ue* saitlarında olduğu kimi *üə*, *üə* sait birləşmələrində də qapalı+açıq cütlüyündə diftonqlaşma hiss olunur. Beləliklə, *üə*, *üə* yanaşı samitlerinin işləndiyi bütün sözlərdə (*müəllim*, *müəmmə*, *şüəra*, *müəsir*, *şüə*, *şüər*, *nüans*, *stüardessa* və s.) bu saitlər yazıldığı kimi tələffüz olunur. Həmçinin yanaşı *üə*, *üə* satlarında ü səs qısa tələffüz edilir. Bu səs çox vaxt işlənmə mövqeyində asılı olduğu üçün orfoepiya lüğətində qısa səsi göstərən işarədən [*ü.*] istifadə olunması nəzərdə tutulmamışdır. Öks halda *pişik* [*pi.six'*], *assimiliyasiya* [*assimiliyasi.ya*], *coğrafiya* [*coğrafi.ya*] və s. kimi dolaşqı tələffüz formaları ilə qarşılaşasın.

“Normalar”da *ae*, *ea*, *eə*, *eo*, *əa* yanaşı açıq+a-çıq saitlerinin də yazılıdığı kimi tələffüz olunması nəzərdə tutulmuşdur. Lakin bu fikrə münasibət birmənalı deyil. Belə ki, *ae* [ay], *ea* [iya], *eə* [iyə], *eo* [yo, iya], *əa* [a:] variantlarına üstünlük verənlər də vardır. Unutmaq olmaz ki, bu yanaşı saitlərin işləndiyi sözler alınmadır, dilimizdə həddindən artıq çoxdur və Azərbaycan dilinin həm yazı, həm də tələffüz normalarına ağırlıq gətirir. Əslində bu

tipli sözleri mümkün qədər özləşdirməyə ehtiyac vardır. İşlədildiyi müddətdə isə iki və bir-birinə zidd olan cəhət nəzərə alınmalıdır: 1) orfoqrafik normalar orfoepik normalar əsasında tənzimlənəməlidir; 2)yazı normaları sabitləşdirikcə tələffüz normalarına, həmçinin yazılı nitq və görmə yaddaşlı şıfahı nitqə təsir edir. Eləcə də Azərbaycan dilində bir səs bir hərfələ işarə olunur. Onda belə bisual yaranır: [iya], [yo], [iyə] tələffüz formaları yazıya tətbiq ediləcəkmi? Yaxud *real* sözünü yazıldığı kimi ([real]), *reallıq*, *realist*, *realizm* sözlərinə [riyalix], [riyalis], [riyalizm] şəklində tələffüz etmək nə dərəcədə doğrudur?

Burada müasir türk dili ile müqayisə də yerinə düşər: real - gerçek, realist - gerçekçi, teatr - tiyat-

Mövcud lügətlərdə *teatr* [tiyatr] tələffüzündə üstünlük verilmiş *tr* səsləri arasındaki qabarlıq şəkildə tələffüz olunan [ɪ] səsinə diqqət yetirilməmişdir. Halbuki *[teatr]* tələffüzündə i səsi hiss olunmur.

Əslində "Normalar"da verildiyi kimi, yanaş *ea*, *eə*, *eo*, *əa* saitlerinin yazılıdığı kimi tələffüz olunması daha doğru hesab olunur. Yanaşı *ae* saitleri *aero* tərkibli sözlərdə işlənir, bunun nə vaxtsı *ayro* şeklinde yazılmış ehtimalı da azdır. Mümkün olan təqdirdə *ayro* yazıb, *[ayro]* şeklinde də tələf füz etmək olardı.

"Azərbaycan dilinin orfoepiya normaları"nın 2.7-ci bəndində tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsinin baş vermədiyi, sözlərin fonetik prinsipə uyğun olaraq, ya zıldıği kimi tələffüz olunduğu qeyd edilmişdir. Mövcud lüğətlərdəki ikili xüsusiyyət aradan qaldırılmış, vahid tələffüz forması qəbul olunmuşdur. Lakin bir cəhəti qeyd etmək olar ki, ov, öv hərf birləşməsinin ardınca kar samit işləndikdə hər birləşməsindəki qismən kar tələffüz olunur.

4.8-ci və 4.9-cu bəndlərdə verilmiş *-acaq*, *-acək* qəti gələcək zaman şəkilçisi ilə bağlı bəzəşərlər verməyə ehtiyac vardır. Belə ki, bu şəkilçinin artırıldığı sözlərin şəxsə görə dəyişkənə da ha çox yanlış formada tələffüz olunduğu nəzərdən qaçmır: *[alacam]*, *[alaciym]*, *[alaciyx]*, *[gələcəm]*, *[gələciyəm]*; *[gələciyix']* və s. Göründüyü kimi, burada şəkilçi *-ac*, *-əc*; *-acy*, *-əcyi* tələffüz formasını alır. Bu ədəbi dilin normalarına ziddidir. Belə ki, Azərbaycan dilinin dialekt və şivelərinə xas olan, hətta yalnız birinci şəxsə deyil, digər şəxslərdə də müşahidə olunan (*alacsan*, *gələcsən*, *alaciyan*, *gələciysən* və s.) bu forma ədəbi dil de-

yıl, dialekt faktı kimi qeydə alınır. *Alacyam*, *alaciyix* tələffüz formasında iki səhvə yol verilmişdir. Birincisi, *-acaq* şəkilçisi millidir və milli dil xüsusiyyətinə əsasən (3.11.2-ci və 3.11.3-cü bəndlərdə verildiyi kimi təsriflənmə zamanı  $q \rightarrow x$  və  $q \rightarrow \check{g}$  dəyişməsi baş verə bilər: *alacağam* [*ala-*  
*cağam*], *alacaqsan* [*alacaxsan*], *alacaq* [*alacax*], *alacağıq* [*alacağıx*], *alacaqsınız* [*alacaxsız*], *alacaqlar* [*alacaxlar*]. İkincisi, saitin qapalılaşması 4.5-ci bənddə verilmiş, “*a* və *ə* saiti ilə bitən söz:

lərə y bitişdirici samiti ilə başlayan şəkilçilərin artırılması” norması ilə bağlıdır. Burada isə şəkilçi daxilindəki *a* doğru olmayaraq, qapalılaşmışdır. *Gələciyəm, gələciyix'* sözündə y samiti 3.12.3. bəndinə əsasən doğru, i saiti isə 4.5. bəndinə əsasən qüsurludur: *gələcəyəm [gələcəyəm], gələcəyik [gələcəyix']*.

“Azərbaycan dilinin orfoeziya normaları” əsasında tərtib olunacaq “Azərbaycan dilinin orfoeziya lügəti”nin daha mükəmməl şəkildə hazırlanması məqsədilə mübahisə doğuran, düzgün tələffüz tələblərini ödəməyən məsələləri həll etmək üçün rəy və təkliflərinizi bir dil daşıyıcısı və vətəndaş borcu olaraq AMEA Nəsimi adına Dilçilik İnstitutuna çatdırmağınız vacibdir.

ƏDƏBİYYAT

1. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1984. 392 səh.
  2. Dəmircizadə Ə. Müasiir Azərbaycan dili. Fonetika, orfoepiya, orfoqrafiya. I hissə, üçüncü nəşr. Bakı: Şərq-Qərb, 2007. 256 səh.
  3. Əfəndizadə Ə. Orfoqrafiya-orfoepiya... lüğəti (kompleks lüğət). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1989. 151 səh.
  4. Şirəliyev M.Ş., Məmmədov M.B. Azərbaycan dilinin orfoepiya sözlüyü. Bakı: Elm, 1983. 143 səh.
  5. Abdullayev N.Ə. Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti. Bakı: 2013. 146 səh.
  6. Seyidəliyev N., Əhmədov B., Heydərov R. İxtisarlar lüğəti. Bakı: Elm, 2019. 232 səh.
  7. Vurğu lüğəti. Bakı: Elm, 1993.
  8. Orfoqrafiya-orfoepiya lüğəti. TQDK. Bakı: Abituriyent, 2014. 206 səh.
  9. Orfoqrafiya-orfoepiya lüğəti. DİM. Bakı: Abituriyent, 2021.